



XX yüzülliyin 80-ci illerinin ortalarından etibarən, milli rus teatrı böyük dəyişikliklərə məruz qaldı. Psiyologizmin klassik prinsiplərindən tədricən (bəzən isə tamamile) imtiyana etmək halları baş verdi. Bu dövrün teatr palitrasında, rejissor metodologiyası və aktyor oyunu prinsiplərində səciyyəvi cəhət, müxtəlif janr, üslub və digər başlanğıcların qarışdırılması və sintezi oldu. Janrıñ saflığı itirildi ki, bu da tamamilə şüurlu şəkildə edildi.

XX əsrin son rübündə, teatrın qeyd olunan bu inkişaf tendensiyası-

kötürünün cilalanmış yüksək ustalığı çatdırılmasında idi. Aktyorlar ustalıqla döyüşür, səslərini idare edir, asılmış nərdivanlara dırmaşaraq, hətta oradan ifadəli səsle mahni oxuyur, həmçinin, peşəkarlıqla solo, duet oxuyur və kvartetlə Voznesenskinin şeirlərinə bəstələnmiş nəğmələri ifa edirdilər.

Tamaşanın quruluşu, həm Zaxarovun özünün əvvəlki işləri, həm də bu dövrdə Rusiya səhnəsində nümayiş etdirilən bütün tamaşalarla kəskin təzad təşkil edirdi. Ansamblın mükemməliyi, danışq

akovun "Molyer", J.B.Molyerin "Don Juan", N.Qoqolun "Ölü canlar"ı əsasında "Yol" və onun "Evlenmə", U.Şekspirin "Otello" pyeslərini tamaşa qoymuşdu. Yaratdığı hər tamaşa o, qeyri-adi dərəcədə işqli və eyni zamanda, faciəli intonasiyalar vera bilirdi. Büyük xəfiflik və konkretlik - onun bədii üslubunun seçilən əlamətləri idi. Nəyin olur olsun: təkərin, həyatın özünün hərəkəti; möcüzəli və cazibədar ritm və zamandan çıxış etmək - Efros üçün səciyyəvi motivləri idi.

1984-cü ildə rejissor Taqanka teatrının rehbərliyini öz üzərinə götürdü. Bu teatrın aktyorlarının səhne məkanında istifadə etdiyi ifaçılıq əsərləri və tərzləri, bədii əsərlərin qarayışı, rejissorun əvvəller gördüyü işlərin tam əksi idi. O, bu teatrda M.Qorkinin "Həyatın dibində", S.Alekseyeviçin "Mühəribənin üzü qadın üzünə bənzəmir" tamaşalarına qurulus verdi, A.Çexovun "Albalı bağı" pyesini bərpa etdi. Adı çəkilən tamaşalar, bu teatrın təbiətindən və əvvəlki, zahiri formanı şərt hesab edən, kütlənin, kollektivin, tamin əməl-hərəkətini tamaşanın

1970-ci ildə MXAT-a (Moskovski Xudojestvenniy Akademicheskij Teatr-MXAT-red.) gələn Yefremov teatra yeni nəfəs getirmek üçün bir qədər əvvəl onun rəhbərliyi altında "Sovremennik"de yaratdığı kimi, yəni evin qurulması ilə də məşğul olmağa başladı. Lakin, köhnələri sağıltmağa, düzəltməyə nail ola bilmədi: bu mürəkkəb organizmdə görünən və görünməyən ziddiyətlər və münaqişələr çox güclü idi. Burada heç kim dəyişikliyə hazır deyildi və bunu istəmirdi. Onun tamaşa qoymduğu "Qağayı" pyesi, rejissorun fikrincə, Çexovun nail ola bilmədiyi Evin tikilməsini möhkəmləndirməli idi. Lakin, bu 70-ci illər idi. Nəticəyə ümid hələ yaşayırı.

Eksperimentlərə cəhd rejissor M.Roşinin "Valentin və Valentina" pyesini tamaşa qoymağa sövg etdi. Daha sonra o, Gelmanın "Hamı ilə təklikdə" pyesini də tamaşa ya qoyma və baş rolu özü ifa etdi. 80-ci illərin əvvəlində ölkənin, demək olar ki, bütün böyük teatrları bu pyesi səhnəyə qoymuşdu. Bu pyes, doğrudan da böyük uğur qazanmışdı. Tamaşanın qəhrəmanları, həyatları bir-birindən o qədər aralanıb ki, bir-birlərini eşitmır, və öz aralarındakı münasibətlər içərisində çashıb qalırlar. Onlar tekce yaxın adamlarını deyil, bəzən özlərini belə eşitmirlər. Yefremov tamaşada yalnız evdə və evdəkilirlə pozulmuş münasibətləri deyil, insanların bir-birlərinə görə məsuliyyət daşıdıqlarını və bir-birlərinin dirləmələrinin vacibliyini göstərməyə çalışırı. Bu pyesi seçmeklə, Yefremov sadəcə öz müasirlerini bir-birləri ilə üz-üzə qoymur, həm də, özlərinə diqqətlə baxmağa - insan nədir sualına cavab axtarmağa çağırırı.

O.Yefremovun zamanında formalaşan enənələr, onun vəfatından sonra da ölmədi. Teatrın eksperimentlərə can atması, bəzən bədii məntiqə, düşüncəyə, bir çox onilliklər MABT-ı ayaqda tutan dəyərlərə zidd olsa da, davam etdirilirdi. Zaman haqqında qeyri-adi və gözlenilməyən dildə danışmağın yeni yol və imkanlarının axtarışlarını həm O.N.Tabakov, həm də dəvət olunan Mindauqas Karbauskis, Kirill Serebrennikov axtarmaqdə davam etdilər. Ötən əsrin sonları və yeni əsrin əvvəllerində teatri epataj dalğası bürüdü. Litva rejissoru Mindauqas Karbauskis, klassikanı poetik formalarda yozmağa meylli olsa da klassik teatr məktəbi sərhədlərində dayanmağa çalışıldığı halda, K.Serebrennikov, özünün həmkarından kəskin fərqlənirdi. O, hər tamaşada səhnəyə normadankənar leksika çıxarmaqla, əxlaqsız jestlərə yer verməklə tamaşaçıda getdikcə belə bir fikir formalaşdırırı ki, ölkənin əsas dramatik teatrında küçə üçün xarakterik olan hər şey mümkündür. Səhnələr buna manə ola bilməzlər. Onlar baş verənləri böyüdərək da-ha parlaq təsvir edir. Burada teatrın on illərlə özünün yaratdığı və bezdiyi yoldan, forma, üslub, manera (həmçinin danışqdakı), ədəbi materiala nüfuz etməkdən, adət etdiyi klassik qanunlardan tədricən azad olmasına iki istiqamətdə yanaşmaq olar: Yan keçilməsi heqiqətən çətin olan zamanın əlaməti kimi; tamaşaçı ilə dialoqda yeni teatr dilinin axtarışından doğan tələbat kimi. Sözsüz ki, bu yolda teatr nəsə itirir, lakin yalnız dialoq məkanında deyil, həm də onun mövcud olduğu sosial-mədəni sferada yeni, bəzən gözlənilməz döngələr, rakurslar qazanır.



■ Rəsmiyə Mustafayeva  
Senetşünaslıq üzrə  
fəlsəfa doktoru

# Müasir rus teatri: Moskva teatrları



ları, bir incəsənət sahəsi kimi teatr haqqında təsəvvürləri təkcə dəyişmədi, həmçinin zamanın bir çox yeni ideyalarını da qəbul etdi. Bu, rejissorluğa başlayan aktyorlar, estetik prinsipə çevrilən, düşüñülmüş eklektika, teatrda paradoksal vəziyyətə gətirib çıxaran janr sərhədlerinin pozulması kimi hallarla özünü göstərirdi. Bu da sadə bir fikri təlqin edirdi: teatrda her şey mümkünür! Truppaların sayı artırdı: özəl, dövlət; onların mövcudluq forması dəyişirdi.

Bu truppalar bütün Rusiyani əhatə etse də, teatr prosesi daha çox Moskva və Peterburg şəhərlərində cəmlənmişdi. Biz bu məqaledə yalnız Moskva teatrlarının bir qisminin yaradıcılığına nəzər salacaqıq.

Əsrin sonlarında Moskva teatrları arasında Lenin komsomolu adına teatr mühüm yer tuturdu. XX əsrin 80-ci illerinin əvvəlində Mark Zaxarovun rehbərlik etdiyi teatr "Yunona və Avos" pyesini tamaşa qoyma qoyma (Müəllif - A.Voznesenski, bəstəkar - A.Ribnikov). Rus milli səhnəsində ilk dəfə nəzmə yazılmış pyes təqdim edildi. Quruluşun əsas özünəməxsusluğunu dramatik səhnələrin, xoreografiya və vokalın vəhdət halında birləşdirilməsində, həmçinin, səhnə döyüşləri və hərə-

mətnindən vokala yüksək peşəkarlıqla kecid, tamaşada aydın nəzərə çarpan bədii bütövlük, bütün bunnar, bu teatrın tamaşasını gözənləməz, özünəməxsus, analoq olmayanlar sırasına daxil edirdi. Rejissorun sonrakı, hətta ilk işlərindən olan A.Arbusovun "Qəddar oyunları", A.Ostrovskinin "Müdrik", F.Dostoyevskinin "Vehşi və kafir", P.Bomarşenin "Fiqaronun toyu" tamaşalarında da, "Yunonda" tətbiq edilmiş ifadəli üssullardan istifadə olunmağa başlandı. Bu, həmçinin "Til" tvə "Xookino Muryettenin ulduzu və ölümü" aşamaslarında da davam etdi.

O zamankı sovet rejissorlarının bir çox paralel təcrübələri, Zaxarovun parlaq və ifadəli işləri ilə az da olsa səsleşirdi. Nəticədə, fonoqram və ya canlı səsdən istifadə etmək, özünün fiziki və vokal imkanlarından mükemməl yararlanmaq az qala adı hala əvvəldən idi. Lakin, bu, heqiqətən, 80-ci illərin əvvəllerində, teatrda, onun dilində və bədii təcəssümündə bir sıçrayış idi.

Anatoli Efrosun yaradıcılıq yolu: "Na Maloy Bronnoy" teatri. Taqanka teatrı. Teatr məkanına derin psixoloji dolğunluq getirməyin ustası olan Anatoli Efros "Na Maloy Bronnoy" teatrında T.Uilyamsın "Yay və tüstü", İ.Turgenevin "Kənddə bir ay", M.Bul-

əsas tərkib hissəsi sayan rejissurasından uzaq idi. Psixoloji rəsmin mahir, ecazkar ustası olan, pyesin heç kəsin emmədiyi dərinliklərinə nüfuz edən, onu mətnaltı mənalarla, ikinci planlarla zənginləşdirən Efros sonadək bu teatra yad olaraq qaldı. Taqanka üçün səciyyəvi olan forma, kütləvi səhnələrlə işə üstünlük vermək Efros tərəfindən qəbul edilmişdi və onun qurulus verdiyi tamaşalarda öz əksini tapmadı. Buna baxmayaraq, fəaliyyəti həm teatrın tarixində, həm də sənətkarın özünün yaradıcılıq yolunda əhəmiyyətli yer tutdu və Efros öz teatral prinsipləri kontekstində müstəqilliyini sonadək qoruyub-saxladı.

A.P.Çexov adına Moskva Bədaye Akademik Teatrı (MXAT). Oleq Nikolayeviç Yefremovun teatr fəaliyyəti, şəxsi rejissor düşüncələrindən çox, teatrın ümumi konsepsiyasının formallaşdırılmasına yönəlmışdı. Bunun üçün ştatda olmayan ən müxtəlif rejissorlar cəlb edilmişdi. Teatrın bədii rəhbəri Oleq Yefremov teatra artıq tanınmış, özlərini təsdiq etmiş aktyorlar cəlb etməklə ilk növbədə, düzgün repertuar siyasetini qurmağa çalışırı. O, yalnız məshhurlaşmış sənətkarlara deyil, yeni adlara da yer verirdi.

TEATR

11